

AZƏRBAYCAN RESPUBLİKASI
SƏHIYYƏ NAZİRLİYİNİN KOLLEGIYASI
QƏRAR

69

27 noyabr 2015-ci

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il 12 oktyabr tarixli 01-Q nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətlər haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nda dəyişiklik edilməsi haqqında”

“ASAN ödəniş” sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndini və 19-cu hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası

qərara alır:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il 12 oktyabr tarixli 01-Q nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətlər haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na aşağıdakı məzmununda 1.2-1-ci bənd əlavə edilsin:

“1.2-1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamənin 7.1-ci və 7.5-ci bəndlərində göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sistemində göndərir”.

2. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru C.Əsəd-zadəyə tapşırılsın ki, nazirliyin informasiya sistemləri və ehtiyatlarının “ASAN ödəniş” sistemində qoşulması, həmçinin, nazirliyin inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların surətlərinin “ASAN ödəniş” sistemində ötürmək məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyəti üçün zəruri tədbirlərin görülməsi təmin edilsin.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2015-ci il 28 iyul tarixli 38 nömrəli qərarı ləğv edilsin.

4. Hüquq və daxili nəzarət sektorunun müdiri vəzifəsini icra edən E.Əzizova tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

5. Qərarın icrasına nəzarət nazir müavini E.Ağayevə həvalə edilsin.

**Kollegiyanın sədri,
Nazir**

Oqtay Şirəliyev

Kollegiyanın məsul katibi

Nərgiz Şahbazova